



Sabir RÜSTƏMOĞLU
ADPU-nun Ağcabədi
filialının dosenti, AYB
və AJB-nin üzvü

Vətən, torpaq, yurd həsrəti
Musa Urudun "Hər nə varsa..." (2008) kitabında olduqca maraqlı mövzuda yazdığı əsərlər yer almışdır. Kitab müəllifin "Söz mənim taleyimdir" adlı ön sözü ilə açılır. Şair burada sözün dəyər-qiyəmətin dən və onun həyatı, dünyaya baxışında oynadığı roldan danışır. Musa Urud söz və şeir haqqında özünəməxsus şəkil-də fikirlər səsləndirərək deyir: "Şeir nədir? Şeir həyatdır. Bəs həyat nədir? - Bilmirəm! Bəs onda niyə yazırsan? Bəs onda niyə yaşayırsan? Nə bilm? Bir də ki, niyə yazdırımı, niyə yaşadığımı bilsəydim, Allah olardım. Bildiyim odur ki, şeir-taledir, qəza-qədərdir. Şairlik qismətdir. Allah-təala hərəyə bir bəxt yazıb, bir istedad - sərvət verib" (səh.5).

Musa Urudun söylədiyi bu fikirlər onun iç dünyasından bize soraq verir. Sözün qiyməti şair üçün hər şeydən önemlidir. Söz hər şeyin başlangıcı da həyatın güzgüsüdür. Dəyərli söz əbədi qalır ve müəllifini yaşıdır. Musa Urudun "özündən sonra" da sözü yaşayan şairlər insanların ən xoşbəxtidir. Dünyanın əvvəli də, sonu da sözdür" (səh.6) deyimləri də onun yuxarıda söylədiyi fikirlərinin bir növ təsdiqidir. "Hər nə varsa..." kitabında Musa Urudun "Sevgiye gedən yollar", "Bir parça Vətən torpağı", "Ancaq ürəyimə yaxşılardan düşər", "Musa Urud, qəm eləmə" başlıqları altında 224 şeiri və iki poeması ("Basayevin ayaqları" və "Bu dəstə hara gedir") verilmişdir. Birinci bölmədə ilk yer alan şeir "Sən mənim ömrümə qayıdaqsan"dır. Qaranlıq yolumun üstünü sənin dan işığı verən yolu işıqlandıracaq. "Qaranquş yuvaya", "cütür bulağa", "pərvanə çıraqa" döndüyü kimi sən də mənim həyatıma döneçəksən. Eyni ocaqda yananaq qoşa daşıq. Gözel ölümlü sonaya "tuş" gəlmişik. Qızıl gülə kimi şığıyan "qızıl ilan" və "qızıl quş" a bənzəyir. Nə qədər dolansan da, mənim həyatıma döneçəksən. Ağ günlər saçını siğalladığı kimi, yixılanın qayğısına yixan qalacaq. Onu ya "qarğış tutacaq", ya da "qan". Ancaq necə olsa da, sən mənim həyatıma döneçəksən. Yaxan kömək etməyənin eline verilib. Yolu bağlayanı yola vermək lazımdır. Saralmış yarpaq yera qismətdir. Ona görə də "sən mənim" həyatıma döneçəksən. Şeirin sonunda deyilir:

Şehin çəkilsə də, şaxın solsa da,
Dənbə qayıtdığın quru kolsa da,
Ən uzaq səfərə bir gün qalsa da,
Sən mənim ömrümə qayıdaqsan!

BƏNZƏRSİZLİK

"Sənə Günəş deyim" şeirində müəllif ikinci şəxsin təki olan səni "günəş"lə, "ay"la, "küle"lə, "duman"la, "bulud"la, "bulaq"la, "göz"lə, "yaş"la və "nəvəs"lə müqayisə edir.

**Sənə nəfəsim deyəcəm ancaq,
Gedib-gələssən, gəlib-gedəssən,
bir dəfə də gedib-gəlməyəssən,
Mənim də canım qurtaracaq!**

Musa Urud "Olsun" şeirində maraqlı bir məsələyə toxunmuşdur. Soyuq olmağın qışla bağlıdır, onu qovum və bahar gələsin. Əgər soyuqluq ömür və yaşa bağlısa, onların hər ikisinə "ar olsun". Yaxanı bağla, gün ona toxunmasın. Mən görsəm də, başqaları, o cümlədən sifetini "çən-çiskin" görməsin. Sinən düməq qara bənzəsin. Ağızdan söz çıxmamış "qan" yaradan "sirrimi" dəstana çevirən, məni dostdan uzaqlaşdırırdı və düşməni özüne dost etdi. Məni "gilə-gilə" yandır və "gülə-gülə" dəfn et. Üstümdən o tərəf, bu tərəfə keç və yolunu "yumşaq", "hamar" et.

**Yandır məni gilə-gilə,
Basdır məni gülə-gülə.
Keç üstümdən belə,belə,
Yolun yumşaq, hamar olsun**

"Ay da gəlir, il də gəlir" şeirində insan ömrünün müəyyən anlarına işıq salınır. Məhəbbət yolunun çətinliyi, ağrılı günləri, illərin keçib getdiyi iztirablı məqamlar anbaan xatırlanır və onun cəfəsi təsvir olunur. Sənin yolunu gözləməkdən ay və illər ötüb getdiyi kimi, ömür də keçib gedir. Təyyarə və qatarlar da, qış və bahar da sənsiz gəlib getdi, sən gəlib çıxmadın. Sən demişdin ki, tez geləcəyəm. Mən də ona görə heç nəyə toxunmadım. Köhnə ömrün içinde yaşadıdım və hər şeyi olduğu kimi saxladım, heç nəyi dəyişmedi. Gözümüzə yolların sonu görünür. Ancaq yənə də yollardan gözümüz çəke bilmirəm. Öncə yalan, hazırda isə ümidi məni addadır. İsa çarmıxdan asıldıği kimi, mən də göydən asılı qalmışam. Ya "kəndiri kəs" məni azad et, ya da "kətili çek", məni öldür.

**Göydən asılı qalmışam,
Çarmıxdakı isə tek.
Ya gəl, bu kəndiri kəs,
Ya gəl, bu kətili çek!**

Musa Urud "Sən o uzaqlarda neyinsən, gözel" şeirində gözelin uzaqlara baxmasının səbebini soruşur və söylərir ki, gözelin arxalandığı dağda qar yığıb. Gözelə həmin qarı ağ gün hesab edib baxma deyir. Ağ gün artıq ağ kəpənək kimi uçub elindən gedib. Ağ gün sənin yanında şəhə bənzəyirdi. Sənin ümid bağladığı ağ gün Nuhun gəmisi kimi Ağrı dağında ilisib qalıb. Başına göylərdən ne qədər ağ gün yağısa da, gözündən tökülen yaş qara çevriləcək. Hər ağ paltar geyən ağ günə çıxmır. Hətta insan torpağa qoyulanda da ağ kəfənə bükülür.

**Göylərdən başına ağ gün ha yaşın,
Gözündə qara su qara dönürsə.
Çətin hər ağ geyən ay güne çıxsın,
Torpağa gedən də ağ geyinirse!**

"Sevgiye gedən yollar" şeirində müəllif "ömür-gün" qumarının sonu bilinmir deyir. Bu oyunda bəzən udur və bəzən de uduzuruq. Bıçaq küreyimizə hələ çok saplanacaq. Belə alçaqlar bizi mərdliyə doğru sürükleyir. Bu sevginin tufanı və qarı qabaqdadır. Heç geriye dönmək də mümkün deyil. Sevgi bizi dərd və əzablı yollara aparır.



**İrəlidə tufan, qar
Nə də geriye yol var.
Sevgiye gedən yollar
Dərdə aparır bizi**

Musa Urud "İçimdə" şeirində daxilində kükəyən ötüb-keçən təlatümlü anları xatırlayır. Söyləyir ki, bəziləri həyat yollarındakı keçidi keçir, bəziləri isə həmin keçidi bağlayır. Biz arxamızda ağlayan yetimin kim olduğunu bilmədik. Daxilimizdəki qoşa buludlar gurlasa da, ancaq yağımadı və ildirim çaxmadı. Nə qədər əl uzatsam da, nə əlini, nə yaşılımı, nə xəzəlini, nə də dəniz sahilini tapa bilmədim. Elə ona görə də daxilimde gəmi batdı. Sənin oduna yandığın Musa yoxdu. Həmin Musadan heç nə qalmayıb. İndi artıq nə bulaq, nə da çayam. Daxilimdə kükəyən ancaq keçmişimizdən qalan odudu:

**Təşən gülüm, nə sən görən Musayam,
Nəyim qalıb, nə qoruyam, nə sayam.
İnnən belə nə bulağam, nə çayam,
Qaynayan da oddu elə içimdə**

"Nə qalıb" şeirində də şair maraqlı bir məsələni cavablandırır. Uşaq kimi ulduzlardan odıştayırsən. Ancaq özün əl uzat-san ulduza çatar. Ürəyinə təsir göstərən mizrab uzaqda olsa da, ancaq "şirin söz" və "xoş qılıq" zamanı çatır. Çalış istək və arzun bərabər olsun. Qarşına çıxan uğursuz, qismətdən el çək. Bədxahaların qisməti həmişə gətirir.

Yaxşılardan isə ancaq yaxşı ad qalır. Köz ocaq daşını, ayaqlamaq torpağı və dərdə düber olanı isə dərd möhkəmləndirir. Bəxtsizlərin isə qisməti göz yaşı olur.

Bir gülündən bəxt heç zaman keçmir. Dərd paylayan həmişə əməlindən çəkilmir. Gözlerinin

qisməti son öpüşümdür və bizim ayrılığımızın artıq sonu çatıb.

**Bəxtə qalsa, bir gülündən keçmedi,
Dərd paylayan tərs əllini kasmadı.
Son öpüşüm gözlerinin qisməti,
Ömrüm-günüm, ayrıliga nə qalıb?**

"Sən hələ uşaqsan" şeirində özünü uşaq sanıb başqalarının əməllərini dərk etməyən sadə-löv insanlardan söz açılır. Mənim tek başqalarına inamın olmasa da, ona niyə inandığı bilinmir. Allahımı dəniib, yalan da-

nışsam da sən o yalana inanırsan. Ona görə ki, sən hələ də uşaq kimi sadəlösən. Sən məni ay və ulduz kimi görürsən və düz adam sanırsan. Sənə nə qədər "badalaq" vursam da, yixılarkən elə biləcəksən ki, özün yixılırsan. Ürəyində həsrət və gözlərində qəm var. Ah-nalən çən kimi saçlarına qirov salıb.

Səni "sınaq köpüsü"ndən kimin keçirəcəyi bilinmir. "Sınaq sevgisi"ndən keçən də hələ də uşaq kimişən. Qəm qəlbində daima "qövr" etdiyi üçün kədər-dən dodağından qan süzülcək. Keçmiş şum yeri dən həsrəti çəkdiyi kimi, sən də mənimlə ol-duğun günləri yad edəcəksən. Ancaq sən bu əməllərinə yenə də uşağı bənzəyirsən.

**Qəlbimdə qövr edən qəm sizlayanda,
Nisgildən dodağın qansızlayanda,
Köhə şum yeri tak dənsizləyəndə
Mənli günlərinə qayidacaqsan,
Sən hələ uşaqsan, hələ uşaqsan**

Musa Urud "Yeri var" şeirində hər bir anın özünə görə yeri olduğunu deyir. Yağış yağıdırına görə nəm yaylığı sərməyə yer tapmadığım, birinin barmağın izi qalan üzüyün başqasına verə bilmədiyini söyləyir. Göydə uşanızı dildən çıxan söz, üzdən göz və günah yeri qalır. Göydə "şimşək", "göldə örök", "sinəmdə ürək" yoxdu. Bunların əvəzine "sarı yarpaq" izi qalıb. Bəxtimə çıxan tərəha və "subay" paya baxdim və gözümüzə səndən o tərəfa "bir ovuc" torpaq ol-duğunu gördüm.

**Ha baxdim baxtin payına,
Yalqızına, subayına.
Gözümüzdə səndən o yana
Bir ovuc torpaq yeri var**

Ötüb-keçən illerdə baş vermiş məhəbbəti qoruya bilmədiyi şair "Necə qoruyardım" şeirində poetik şəkildə qələmə almışdır. Bir pəri boynundan qopan mirvari kimi uzaq dənizdə qalmışdı. Əlim yalnız olduğu üçün qasırqa ağızında olan bu məhəbbəti qoruya bilmədim. Nə yapışmaya saman çöpüm, nə də iyinəye

dönsəm də, sapım olmadı. Bu məhəbbəti qorumağa köməyim olmadı."Ehləd daşını" tanıycı şahlıq quşunun başından uçurt-muşdum. Onun doğumuna fələk qarğış tökmüşdü. Ona görə də bu məhəbbəti qoruya bilmədim. Dikə qalxmağa gücüm olmadığı halda uçmuş qəsri necə tikə bilərem. Özüm sevgi qurbanıyam. "Bu mehbəbbəti" qorumağı bacarmaram. Yaşamağa ümid, ruhun qışlamasına yurd və Musaya Urud qalmadı. Və buna görə də bu məhəbbəti qoruya bilmədim.

**Tutub yaşamağa umud qalmadı,
Ruhum qışlamağa bir yurd qalmadı.
Musaya o boyda Urud qalmadı,
Necə qoruyadım bu məhbəbbəti!?**

"Nağıl" şeirində Musa Urud nağılların insan həyatında, xüsusiən də, uşaqımızın dünyagörüşündə oynadığı roldan poetik dillə söz açır. Gel sənə nağıl söyləyim ki, səhərə qədər rahat yat. "Biri var id" sözləri ilə nağılin başlayan hissəsi ümid verici, "Biri yox id" sözləri ilə sona yetən hissəsi isə qəmli notlar qurtarır. Sevgi olduğunu söyləsem inanma. Ancaq vüsala çatmaq olduğunu söyləsem inanma. Dünənda nə tam xoşbəxt, nə də bədbəxt olan var. Bunları söyləsem də, mənə inanma. Ey gözəl, dünyada sevib həmin sevgini yaşadan və onlardan eyni zamanda sevib ağlaşan və aldadın var. Sevgi adlı şey yoxa çıxıb. O əkilən dənə bənzəyir. Onu göz yaşı ilə suvarsan məhsulu olmaz. Yaxşı ilə yaman bir-birine qarışanda bəhərə vermez. Bu sevgi yolunda hər gün dağ boyda ömrün əriyəcək və ancaq ondan izin qalacaq. Bundan əlavə söyləmək istədiyin sözün qalacaq. Sevgi kəpənəyə bənzəyir və o ovcundan uçacaq. Ovcunda onun toz zərindən başqa heç nə qalmayacaq. Uçandan sonra o geri qayitmaca. Hər zaman sənin gözün onu gül-çiçəklər arasında axtaracaq.

Güldən xallı kəpənək uşan zaman onun yerində "günah", ömrü ötüb keçir və sevgidən "ah" qalır. Ömr bitir, sevgi sona yetir. Göydən üç alma düşər: biri nağıl danışan, ikisi sənin olsun. Gel həmin almalardan birləşməyi bələbə yeyək. Onda bəlkə iki küsəni barışdırmış olarıq.

**Gel sənə bir nağıl danışım, uyu,
Yuxun dadlı olsun, səhərə qədər.
"Biri var id"ylə başlayan umud,
"Biri yox id"ylə qurtaran kədər**

"Bu dünya bizimlə qurtar-mayacaqsan" şeirində Musa Urud dünyanın bizimlə bərabər ya-ranmadığı və bizimlə də tü-kənməyəcəyini deyir. "Dünya-dan baş" götürüb getsək də, "bulud" və "ulduz"larla birləşib getsək də, yenə də dünya bizimlə bitməyəcək. Nə etmek olar bize dayaq durmur. İci-sin, almazın, bir cüt sevənin itirə də, biz ona heç nə edə bilmərik.

(ardı gələn sayıımızda)